

# Siyasi böhran Makron iqtidarının səbatsız idarəciliyinin nəticəsidir

## Fransa öz tarixinin ən böyük problemini yaşayır

"Prezident Emmanuel Makronun Fransa Parlamentinin aşağı palatası olan Milli Assambleyanı buraxması bu ölkədə siyasi böhranın və Makron iqtidarının səbatsız idarəciliyinin nəticəsidir. Sırr deyil ki, Fransa özünün parlamentarizm ənənəsi olan Avropa dövlətlərindən biridir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhrəz Məhərrəmov deyib. Deputat bildirib ki, Makron iqtidarının hakimiyyətə gələmisi ilə Fransanın ənənəvi parlamentarizm institutu siyasi alətə çevrilib, qanunların müzakirəsi və qəbulu, habelə qanunlara zəruri dəyişiklik edilməsi ilə məşğul olan Milli Assambleya daha çox neoimperialist və neokolonist niyyətlərin realizəsi, müdafiəsi ilə məşğul olmağa başlayıb. Bu isə cəmiyyətdə Fransa Parlamentine olan inama təsir edib, siyasi, xüsusən təcavüzkar siyasi niyyətlərə alət olan Baş Assambleya və onun üzvləri ciddi nifuz itkisinə məruz qalıblar.

B.Məhərrəmov qeyd edib ki, proseslərin bu məcrada inkişafı gözlənilən idi: "Çünki fransızlar Baş Assambleyanın üzvlərini Fransanın problemləri, qanunvericiliklə, daxili nizamnamə ilə parlament palatasının üzərinə düşən vəzifələri yerinə yetirməkdənsə, daha çox səlahiyyət dairəsinə aid olmayan məsələlərlə məşğul olmasını müşahidə edirdi. Elə öten dövr ərzində biz də şahidlilik etmişik ki, Baş Assambleya üzvləri Cənubi Qafqazda separatizmin dəstəklənməsindən işgal və təcavüze açıq rəğbat bildirilməsinə, habelə dənizasırı ərazilərdə, Avropanın özündə, Korsikada Fransanın təcavüzkar niyyətlərinin açıq formada müdafiə olunmasına qədər çoxsaylı qəbul edilməz fə-



liyyətə cəlb edilib. Təbii ki, bular Makron Baş Assambleyanın sonunu götirməli idi və Avropa Parlamentinə seçkilər bu prosesi bir az da tezləsdirdi".

Müsahibimiz bildirib ki, Fransada Avropa Parlamentinə seçkilərdə qalib gələn Milli Miting partiyasının lideri Jordan Bardella Makronu Fransa parlamentinə növbədən kənar seçkilər təşkil etməyə çağırıb. Fransa tarixinin ən səbatsız, xüsusən xari-

ci mühitdə ən çox məglubiyətlərə məruz qalan iqtidarı olan Makron diktaturası isə təbii ki, bu reallıqlarla barışmağa məhkum idi. Neticə etibarilə Fransa Prezidentinin Baş Assambleyanı buraxması ilə bağlı qərarına şahidlik etdik. Rəy sorğuları göstərir ki, bu gün fransızların mütləq əksəriyyəti mövcud hakimiyyəti, şəxsən Emmanuel Makronu Fransa dövlət idarəciliyində görmək istəmir və onun hakimiyyət illərini Fransa tarixinin fiasko səhifəsi kimi qəbul edirlər. Bütün bunlar təbii ki, Baş Assambleyaya seçkilərdə Makron üçün müsbət heç nə vəd etmir. "Əger Makron bu və ya digər formada seçki saxtakarlığına yol verərək özünün, tərəfdarlarının Baş Assambleyada çoxluğununa nail olarsa, bu, Fransada ister beynəlxalq siyasetdə, isterse də daxili məsələlərdə situasiyanı daha da gərginləşdirəcək. Beləliklə, Fransanın məglubiyətlər seriyasının davamlılığına şərait yaradacaq. Bu mənada məqbul olan bu dövlətin parlamentarizm ənənəsinə sadıq qalaraq öz nizamnaməsi, bütövlükdə konstitusional əsaslarla müəyyənləşmiş vəzifə öhdəliklərinə əməl edən, imperialist alətə çevrilməyən qanunverici hakimiyyətin formalasdırılmasıdır", - deyə deputat bildirib.

*Əsmər QARDAŞXANOVA  
"Azərbaycan"*